

## **NAĞIL SÜJETİNİN FORMALAŞMASINDA MİF MODELLƏRİNİN ROLU**

### **THE ROLE OF MYTH MODELS IN THE FORMATION OF THE TALE PLOT**

Ramil ƏLİYEV\*

#### **Özet**

Azeri masallarının yapısı çok karmaşıktır. Efsanenin yapısal modelleri masalları şekillendirmede önemli bir rol oynamaktadır. Efsane yapısı kozmogenik, etnografik, takvim, eskatolojik, şeytanolojik, etiyolojik, teolojik vb. içerir. Bu süreçlerden sonra masal teması, fikri ve sanatsal değeri ile ulusal hazineımız haline gelmektedir. Masal yapısında ezoterik ve exoteric, kozmogenik, astral, şecere, antropomorfik, zoonimik, fononimik, totemik, dini vb. Efsaneler eşit olarak yansıtılır. Bütün bunlar uzun bir süre boyunca bir peri masalı yaratılığında ifade edilir. Her efsanenin içeriğine göre, ayrıca masal türleri de vardır. Bunlar masallar, büyülü masallar, hane ve sosyal masallar, alegorik masallar, dini masallar. Azerbaycan'da bu tür masalların sayısı çok fazladır ve varyantları mevcuttur.

**Anahtar kelimeler:** masal, totem, yılan, iniasyon, ritüel, efsane.

#### **Summary**

The structure of Azerbaijani tales is very complicated. Myth's structural models play a key role in formation of tales. Cosmogonic, ethnogenic, calendar, eschatological, demonological, etiological, theological and other mythological views participate in the myth's structure. After these processes, the fairy tale becomes our national treasure with its theme, plot, idea and artistic value. Initiation, esoteric and exoteric, cosmogonic, astral, genealogy, anthropomorphic, zoonimic, phitonimic, totemic, religious and other myths are equally expressed in the tale structure. Myths are equally reflected. All these are expressed in the tale creation over a long period of time. According to the content of each myth, there appear relevant types of tales as well. These are the tales about animals, magical tales, household and social tales, allegorical tales, child tales and religious tales. In Azerbaijan, the number of such tales forms majority and possesses a variation feature.

**Key words:** tale, totem, snake, initiation, ritual, myth.

Türk mifoloji düşüncəsi mif strukturları əsasında formalaşır. Qədim insanların da onları əhatə edən mifoloji dünya ilə teması əski miflər vasitəsilə olur. Bu miflərin də sırası çox genişdir. Buraya kosmoqonik mifləri, totem miflərini, zoonimik mifləri, esxatoloji mifləri, yaradılış miflərini, etioloji mifləri, astral mifləri, dini mifləri, inisiasiya miflərini,

---

\* Prof. Dr., Azerbaycan Devlet Pedagojik Üniversitesi, Azerbaycan ve Dünya Edebiyatı Bölümü. Bakü-Azerbaycan.

Prof. Dr., Azerbaijan State Pedagogical University, Department of Azerbaijan and World Literature. Baku-Azerbaijan. E-mail: [ramill.aliyev@gmail.com](mailto:ramill.aliyev@gmail.com)

ezoterik mifləri, etnoqonik mifləri, genealoji mifləri, təqvim miflərini və s. aid etmək olar. Bütün bu mif növlərinin əsasını ibtidai insanların təbiət və kosmos haqqında düşüncələrinin sırlı və sakral məzmunu dayanır. İnsanın yaşadığı kosmos və təbiət onun ruhi-mənəvi və psixoloji durumu ilə bağlı olub mifoloji məkan və zaman içində formallaşan təfəkkürünü idarə edir. Bütöv mifoloji sistem içində mif növləri ibtidai insanın dünyagörüşündə öz məzmunu etibarilə uzun min illər dəyişikliyə uğramadan öz modellərini yaratmışdır. İndi adlandırdığımız kosmoqonik miflər içində totem mifləri, zoonimik miflər, astral miflər, esxatoloji miflər və s. ilk yarandığı vaxtlarda bir-birinin içində mövcud olmuş, sonradan məzmununa uyğun fərqləndirilmələr baş vermişdir. Geniş mənada götürülən mif sözü də bu ümumi anlayışı ifadə etmiş və nağıl məzmununda ilkin əksini tapmışdır. Buna görə də tədqiqatçılar bəzən miflə nağılı eyniləşdirirlər. İlk təhkiyəçinin söyləməsində geniş şəkildə bütün kosmik təfəkkürü əhatə edən nağıl etmək mənasında mif danışma nağıl danışmadır. Belə götürsək, ayrıca inisiasiya mifi, kosmoqonik mif, təqvim mifi və s. bir-biri ilə bağlı olan mif mətnləri kimi sonradan xüsusiləşmişdir. Bu cür miflərə bir çox miflərin məzmununda mifoloji situasiya və dərkətmə üsullarının yenilənməsi kimi rast gəlirik.

İnisiasiya sözü başlangıç, doğulma, əmələ gəlmə mənalarında olub, ritualda bir mifoloji prosesin qurtarması və yenisinin başlanması deməkdir. Bu söz mifoloji mənada ölüb-dirilmə kimi sonsuz sayda məzmununa malikdir. Mif növü kimi bu sözü geniş mənada əks etdirən mətn işarəsi olmadığından onun haqqında başqa miflərin məzmununda rast gəlinən inisiasiya işarələrinə görə danişa bilirik. Ölmüş inisiasiya miflərinin məzmununu başqa miflərin məzmununda axtarmaq lazımdır. Bunu nağıl əmələ gəlmə prosesinə də aid etmək olar. Ölmüş mif tərkibi birbaşa nağıla transformasiya olunur.

**İnisiasiya miflərinin Azərbaycan nağıllarında inikası.** İnisiasiyanın ən arxaik formasını ölüb-dirilən tanrıların şərəfinə keçirilən inisiasiya ritualları təşkil edir. Müəyyən təqvim içində toy və yas mərasimlərinin keçirilməsində də inisiasiya miflərinin strukturundan istifadə edilir. Bəylilik mərasimində kiçik oğlan uşağının başının qırxılması bəyin o dünyadan güc alması kimi inisiasiya hadisəsinə işarədir. Başın qırxılması inisiasiyada o dünyanın sahibinə hörmət kimi qəbul edilir. O dünyanın sahibi isə keçəldir. Toyda da uşağın başının qırxılmasında gizli olaraq onun keçəl olunub o dünyanın sahibinə qurban verilməsi mənası duyulur. Bu qurbanvermə nəticəsində evlənən gənc o dünya sahibindən cinsi cəhətdən güc alır və kişi statusuna keçir. Məlumdur ki, Keçəl də, qışın antropomorf Kosa da o

### **Əliyev R. Nağıl süjetinin formalaşmasında mif modellərinin rolу.**

dünyanın mifoloji obrazları olaraq inisiasiyyadan keçir və statuslarını dəyişirlər.

Azərbaycan nağıllarında inisiasiyya mifləri birbaşa qəhrəmanlarla bağlı olur və nağılin bədii üslubunda aparıcı yer tutur. İnisiasiyya miflərinə, əsasən, sehirli və heyvanlar haqqında nağıllarda rast gəlinir. Bəzən nağıllarda inisiasiyya prosesi ölüb-dirilməyə yaxınlaşır, hətta onların sərhədlərini müəyyən etmək çətin olur. İnisiasiyyadan keçmə birbaşa mifoloji tanrılarla bağlı olan mif və nağıllarda rast gəlinir.

Ölüb-dirilmə motivi isə insanla bağlı sırf bioloji əlaməti əks etdirir. Bu mifoloji təfəkkürü formalaşdırıq qədim insan inanırdı ki, o, öləndən sonra diriləcəkdir. Əlbəttə, əcdadımız buna mifoloji dünyagörüş kimi inanır və onu mifdə də əsaslandırır. Belə miflər sonradan nağıla keçir və onun ümumi məzmununda rol oynayır. Məsələn, “Qızıl qoç” nağılinda ölüb-dirilmə belə təsvir olunur: “Bu biri də keşəldir, ona hələ ölüm yoxdu. O, anadan olanda göydə ölüb-dirilən ulduzun çıxdığı vaxta düşüb. Odu ki, bu keçəl bir dəfə ölüb yenə diriləcək” (Azərbaycan Nağılları, 1963: 50). Nağılda ölüb-dirilmə haqqında qədim təsəvvürlər əks olunmuşdur. Burada inisiasiyyada olduğu kimi, hansısa sakral qüvvə iştirak edir, lakin qəhrəmanın xarakterində inisiasiyya miflərində olduğu kimi mühüm dəyişiklik göturmır. Bu nağılı “Ovçu Pirim” nağılı ilə müqayisə etsək, süjetdə ilanların məkanından çıxandan sonra Ovçu Pirimin xarakterində dəyişikliyin səbəbinin inisiasiyya hadisəsi ilə bağlı olduğunu görəcəyik. Ovçu Pirim inisiasiyya prosesindən keçərək, öz qəhrəman tipini dəyişir. Azərbaycan nağıllarında inisiasiyya ilə bağlı çoxlu motivlər vardır.

**Nağıl mətnlərində ezoterik və ekzoterik mif motivləri.** Ezoterilkik sakrallığın əsas xüsusiyyətlərindən biridir. Mifoloji şüurun qəbul etdiyi informasiyaların gizli xüsusiyyətdə olması onu hansı formada dərk etməyimizdə ezoterika sayıyla bilər. Ezoterika mifoloji hadisələrin ruhi-mənəvi dərkətmə yoludur. Bu, mifin və nağılin batinidir. Ezoterik miflər inisiasiyya mifləri ilə sıx bağlıdır. Belə miflər gizli sırları əks etdirib, daha çox tabu qoyulan sakrallığın açılmamasına xidmət edir. Ezoterik miflər sehirli nağılların strukturunda rast gəlinir. Bu mifin xüsusiyyətini izah etmək üçün “Göyçək Fatma” və “Ovçu Pirim” nağılları daha çox fakt verir. “Göyçək Fatma” nağılında ezoterika mifoloji düşüncədəki totem ətinin yeyilməsinə qoyulan qadağa ilə bağlıdır. Bu sırrın mahiyyətini Fatmanın qardaşının bulaqdan su içməsindən sonra qara inəyə dönməsini gizli şəkildə saxlaması təşkil edir. Nağılda açıq şəkildə göstərilir ki, Fatma bu ətdən yesə, qara inək ona kömək edə bilməyəcək. Bu, bütün arxaik miflərin sırlarını gizli saxlamaqdan irəli gələn ibtidai cəmiyyətin öz üzvlərindən qoruduğu

sakrallıqdır. Bu sırrı çox adam bilsə, ezoteriklik itər. Bu sakrallıq da nağıllarda mifdə olduğu kimi qorunur. “Göyçək Fatma” nağılında da ezoterikliyi ancaq Fatma qoruyur. Bu vəzifəni yerinə yetirmək üçün o, inisiasiya prosesindən keçməlidir. Yetişmiş qızı meşdə qoymaq, azdırmaq onun inisiasiya prosesindən keçməsinə kömək edir. Y.M. Meletinski bu hadisəni, mənim fikrimcə, Fatmanın da cinsi yetişkənliyi və inisiayıyyadan keçmək arzusu ilə əlaqələndirir (Мелетинский, 1958: 163).

Ovçu Pirim nağılında da ezoterika süjetin ana xəttini təşkil edir. Nağılda ezoterika mifoloji mətni formalaşdırır. “Sehirlü üzük” nağılında isə üzüyün ezoterikasını açmaq keçələ çox çətinliklər yaşıdır. Hər iki nağılda Ovçu Pirimin və keçəlin qoyulan qadağaya əməl edə bilməməri sonda pis nəticə ilə qurtarır. Bu nağıllarda sakrallığın qorunması mifin xüsusiyyətlərindən irəli gəlir. Ovçu Pirimlə bağlı mifdə də ezoterikliyin sırrını ilanlar daşıyır. Nağılda da diqqəti cəlb edən Fatmanın və Ovçu Pirimin ezoterikliyə olan münasibətləridir. Fatma totemin nəslindən olduğu üçün bu ezoteriklik ona doğmadır, amma ilanla Ovçu Pirim arasında heç bir genetik bağlılıq olmadığından o, bu sırrı aça bilir. İlan Ovçu Pirimin sonradan qazandığı dünyagörüşdür, yəni ilan Ovçu Pirimin kult dünyagörüşüdür.

Ezoteriklik bütün miflərin xüsusiyyəti olduğundan ona bu və ya digər formada nağıllarda rast gəlmək mümkündür. Mifdə olan ezoterikliyin nağıla keçməsini bu cür təsvir etmək olar: mifin ezoterikası ritualdan sonra zəifləyir, onun gizlin mahiyyəti mifdə itir, mifoloji qəhrəmanın malik olduğu gizli sırr ona lazım olmur, buna görə də qəhrəmanın mənşəyi ilə ezoteriklik arasında əlaqə itir, ezoteriklik yalnız süjetin içində özünün gizli kodlarını saxlaya bilir və nağılin morfoloji strukturunda yaşayır, bəzən də motivin işarəsi altında qorunur.

“Camışəfin nağılı” “Ovçu Pirim” və “Məlik Məmməd” nağıllarından daha qədim görünür. Bu üç nağılin müqayisəsinin tədqiqatçılara lazım olduğunu düşünüb mətni bütövlükdə verirəm.

Biri var idi biri yox idi. Bir peyğəmbər varmış. Onun da Camışəf adlı bir oğlu varmış. Bir gün Camışəf uşaqlarla birlikdə çörək pulu qazanmaq üçün meşəyə odun yiğmağa gedirlər. Bunlar odun yiğarkən Camışəf bir deşik tapır. Həmin deşiyin ağızında daş olur. Camışəf həmin daşı qaldırır və altından deşih çıxır. Həmin deşiyi qazırlar. Deşih böyüyüb quyuya çevrilir. Həmin quyunun içi də bal ilə doludur. Quyunun içərisinə kim düşsün deyə mübahisə edirlər. Quyuya heç kəs düşmək istəmir. Axırda Camışəf quyuya düşür. Balı çıxarıb aparıb satırlar. Elə ki bal qurtarır, axırıncı qabda Camışəfin

### **Əliyev R. Nağıl süjetinin formallaşmasında mif modellərinin rolü.**

---

yoldaşları ipi kəsirlər. Camisəf qalır quyuda. Camisəf burda bir yeri qurdalayır və buradan deşih çıxır ki, Camisəf də həmin quyu ilə getməyə başlayır. Bir az gedəndən sonra bunun qarşısına bir gözəl imarət çıxır. Həmin imarət də ilanların padşahının imarəti imiş. Həmin ilanlar padşahını adı Şahiməran imiş. Şahiməranın başı insan başı, bədəni isə ilan bədəni idi.

Şahiməran Camisəfə deyir ki, ey insan, sən bura haradan gəlib çıxmışan? Camisəf isə ona deyir ki, mən quyudan gəlmışəm. Şahiməran deyir ki, mən insanlarda vəfa, insanlıq görməmişəm.

Şahiməran bir hadisə danışır: Bir dəfə məni Süleyman şah bir üzükdən ötrü sandığa salıb dənizə atır. Qərəz Şahiməran Camisəfə deyir ki, səni mən işıqlı dünyaya çıxarıram. Ancaq gərək mənim yerimi heç kəsə deməyəsən. Camisəf yeddi il yerin altında qalır. Yeddi ildən sonra Şahiməran Camisəfi işıqlı dünyaya çıxarır. Camisəf gedir onunla quyudan bal çıxaran yoldaşlarının yanına. Onun yoldaşları dedilər ki, biz səni tanımiriq. Camisəf gəlir şəhərə. Bir neçə gün keçidkən sonra ölkənin padşahı xəstələnir. Padşah rəmmalçılar çağırır. Rəmmalçılar padşaha deyirlər ki, sənin xəstəliyinin dərmanı ancaq ilanlar padşahı Şahməranın suyudur. Əgər sən Şahməranın suyunu içsən sağalırsan. Padşah deyir ki, bəs nə edək ki, biz onu tapaq. Rəmmalçılar deyirlər ki, sən bir hamam tikdir, əmr ver bütün camaat orada çimsin. Əyər kim yerini bilirsə, onun tarağında xal olacaq. Hami hamamda çimir, lakin heç kəsdə xal olmur. Deyirlər ki, ölkədə təkcə bir nəfər qalıb ki, o da Camisəfdır. Gedib onu gətirirlər.

Camisəf ilanı gördüyü üçün onda xal olur ki, camaat deyir ki, gərək ilanın yerini deyəsən. Camisəf ələcsiz qalaraq quyunun yerini göstərir. Camaat həmin rəmmalçıları quyunun yanına aparır. Rəmmalçılar ilanların padşahı olan Şahimərani çağırır. Şahiməran gəlir. İstəyirlər ki, onu tutsunlar. Şahiməran deyir ki, yaxına gəlməyin, elə vuraram ölürsiniz. Şahimərani Camisəf alır qoltuğunun altına aparır. İlən Camisəfə deyir ki, mənim ayaq suyumu rəmmalçılara, orta suyumu padşaha, baş suyumu isə sən içərsən. Camisəf də belə edir. Rəmmalçılar ayaq suyunu içən kimi şışib partlayırlar. Padşah görür ki, rəmmalçılar ayaq suyunu içən kimi öldülər. Padşah daha ayaq suyunu istəmir, o, orta suyu içir və xəstəliyi sağalır. Camisəf isə baş suyunu içir. Bundan sonra padşah deyir ki, artıq mən qocalmışam, sən gəl mənim yerimdə padşahlıq et. Padşahın bir qızı da varmış. Onu verir Camisəfə. Camisəf qırx gün qırx gecə toy eləyib padşahın qızını alır. Bir azdan sonra padşah o ki, quyudan bal çıxaranda Camisəfin ipini kəsən yoldaşlarının hamısını gətirdib boynunu vurdurur.

Padşah Camisəfi öz yerinə padşah təyin edir. Camisəf də çox ağıllı,

xeyirxah bir hökümdar olur.<sup>1</sup>

Göründüyü kimi, ezoterik miflər sakral səciyyə daşıyır. Orada sırlı və gizli görünən hər şey sakrallığa tabedir. Bəzən bu gizlilik sakrallıq içində tam hiss olunmasa da, əksər nağıllarda sirrin gizli olması tam təmin olunmuş olur. Yuxarıdakı nağıl motivlərində də bunun aydın şahidi oluruq. Ezoterik miflərdən fərqli olaraq, ekzoterik miflər profan dünya, yaxud bizim dünyamızın mifoloji olmayan hadisələri ilə bağlı olur. Əgər ezoterik miflər sehirli və heyvanlar haqqında nağıllarla bağlı olurdusa, ekzoterik miflər məişət nağıllarının və ictimai məzmunlu nağılların süjetlərində əks olunur. Bu daha çox mifin öz sakrallığını itirməsi ilə bağlıdır, bu zaman mifin sakrallıq xüsusiyyəti ekzoteriklik qazanır. Mifin ölməsi ilə əlaqədar olaraq, onun məzmunu formadan ayrılır və mif mətnləri yeni strukturlarda (məişət nağıllarında, əfsanələrdə və s.) bərpa olunmağa başlayır. Azərbaycan nağıllarındaki motivlər göstərir ki, ekzoterik miflər də ezoterik miflər kimi ancaq mətnlərdən bərpa oluna bilir. Bu mətnlərdə ekzoteriklik ezoteriklik kimi mifoloji xüsusiyyət daşımır, ictimai-psixoloji və ənənəvi-etnoqrafik rol oynayır. Bu mətnlərdə ekzoteriklik açıq şəkildə təqdim olunur və sosial qrupların üzərinə düşən işlərdən biri kimi konkret adlar altında xüsusiləşir.

**Kosmoqonik miflərin nağıl mətnlərində inikası.** Kosmoqonik miflər insan və dünya, insan və kosmos, insan və kainat, insan və təbiət problemlərini özündə əks etdirir. İnsan müəyyən zaman və məkan içində yaşayır. Onu əhatə edən isə ruhunun yaşadığı məkan, əlaqədə olduğu dünya, kosmos, kainat və təbiətdir. O, özünü dərk edəndə düşüncələrində doğan sualları hansı üsullasa cavablandırmaq marağında olur. Bu sualların cavabları özünün düşüncəsində yaratdığı kosmik şürurun məhsulundadır. Bu, onun mifoloji dünyagörüşüdür. Bu dünyagörüşün içərisində kosmos, kainat və təbiət yaşayır. O, hər üç məkanda mənən yaşaya bilmək üçün onları obrazlı şəkildə təfəkküründə canlandırır. Neçə minilliklər ərzində yaratdığı mifoloji dünyagörüşü düşüncəsindən keçirib miflərdə təsbit edir. Adına ümumi şəkildə kosmoqonik miflər dediyimiz bu böyük düşüncə sisteminde qədim insanların astral, totemik, zoomorfik, fitonimik, esxatoloji və s. görüşlər formalaşır. O, dünyanın yaranması haqda kosmoqonik mifləri, insanların yaranması haqda isə antropoqonik mifləri yaratmağa nail olur. Əcdadlarımızın özünüdərkətmə xüsusiyyətləri inkişaf etdikcə onun mifoloji təfəkküründə kosmoqonik, astral, totemik, zoonimik, fitonimik, antropomorfik, etnoqonik, esxatoloji, demonoloji təsəvvürlər də xüsusi mif dünyagörüşünü çevrilir.

---

<sup>1</sup> Əyyub Quliyevin Folklor Üzrə Praktika Dəftərindən Götürülmüşdür (1968).

### **Əliyev R. Nağıl süjetinin formalaşmasında mif modellərinin rolу.**

---

Kosmoqonik miflər yaradılışdan bəhs edir. Bu yaradılış insanın, dünyanın, Ayın, ulduzların, Günəşin, təbiətin yaranması ilə bağlı mifik düşüncələri əks etdirir. Azərbaycan folklorunda da bu mifoloji düşüncəni əks etdirən çoxlu mif və nağıllar vardır.

Kosmoqonik miflər əcdadlarımızın yaradılışla bağlı düşüncələrini əks etdirir. Onların kosmoqonik düşüncəsinə dünya, bürclər, Ay, ulduzlar, Günəş, yağış, külək, bulud, ildirim, səma və s. yaradılışla bağlı mifoloji təsəvvürlər daxildir. Belə miflərdə yaradılışın səbəbləri izah edilir. Kosmoqonik təfəkkürün özünəməxsus dili vardır. Onun dil məzmunu mifdə, rəvayətdə, nağılda və dastanda fərdi xüsusiyyətə malikdir. Kosmoqonik mif dili kosmoqonik məkanın, “kosmoqonik” rəvayətin, əfsanənin və dastanın dili isə etnoqonik məkanın dilidir. Yəni kosmoqonik düşüncədən keçən dil məzmunu etnosun dilinin qavranma xüsusiyyətlərinə görə bir-birindən ayrılır. Rəvayət, əfsanə, nağıl və dastandakı kosmoqonik mif obrazlarının şəxsləndirilməsində, simvollarında, quruluşunda və dilində öz varlığını saxlayır.

Ritualın, mifin unudulması, kosmoqonik strukturun itirilməsi, bədii şürurun fantaziyasının yaranması, mifoloji qəhrəmanların real insan tipləri ilə birləşməsi nəticəsində əfsanə, rəvayət, nağıl və dastan yaradıcılığı formalaşır. Kosmoqonik mifin simvolları nağıllarda və dastanlarda mifoloji obrazlara aid xüsusiyyətləri yaradır. Məsələn, nağıllarda “saçını qırx hörük edib qırx məcməyiyyət qoydu” kimi ibarələr Günəşlə nağıl qəhrəmanı, mifoloji obraz arasında əlaqə yaradır. Bu kosmoqonik təsəvvürlərdə insanın kosmoqoniyada yeri öz mahiyyətini hələ itirmir, insan və kosmos birliyi hiss olunur.

Kosmoqonik miflərə nağıllarda dünyagörüş səviyyəsində rast gəlmək mümkündür. “Göyçək Fatma” nağılında kosmik şürurun izlərinə rast gelirik. Nağılda ölüm və canlanma bir-birinin səbəbi kimi baş verir. Bu kimi nağıllarda (məsələn, “İncilər saçır, güllər açır” nağılında) kosmosu dərk etmək üçün ögey ana surətindən istifadə olunur. Ögey ana qış təcəssüm etdirir, yetim qızlar isə yazı təmsil edirlər. A.N. Afanasyevin fikrinə görə, “acıqlı ögey ana = qış donmuş südəmər yazı, “Günəşin qızını” öz hökmü altında saxlayır” (Мелетинский, 1958: 172). Bu dünyagörüşü “Vəfali at” nağılında da müşahidə edirik. Nağılda kosmoqoniya “kiçik qardaş” motivinin iştirakı ilə izah olunur. Atanın üç qardaşa, o cümlədən Məlik Məhəmmədə söylədiyi 3 vəsiyyətdə sakral dünyanın kosmos işarələri görünür. Nağılda üç qurbustan göstərilir: real dünya, o dünya və prodünya. Orta dünya qalan iki dünyayı birləşdirir. Günəş dünyası yuxarı dünya, zülmət dünyası aşağı dünya, orta dünya isə yaşadığımız dünyadır. Yerlə göyün, kişi ilə qadının birləşməsi orta dünyadadır, kosmosun nur işığı orta dünyada adı işıqlanmadır. Ancaq bu

məntiq pozulanda duallıq triadaya keçir, ikili başlanğıc üçlü başlanğıclla əvəz olunur. Türk kosmoqoniyasının əsasında iki kök başlanğıc – “Ölüm ağacı” və “Həyat ağacı” durur və bu köklər tanrıya qədər uzanır. İki kökdən savayı “üçüncü bir varlıq” adına “göy boşluğu” və ya “göy qalığı” deyirlər, bu da tanrıının yeridir (Ögel, 1971: 422).

Nağılda Məlik Məhəmmədin orta dünyaya bağlılığını ölüb-dirilmə motivi şərtləndirir. Ölüb-dirilmə motivinin kökləri təbiət və kosmosla bağlıdır. İnsanın təbiət üzərindəki müşahidələri ibtidai təfəkkürdə müəyyən assosiasiyanın yaranmasına səbəb olurdu. Çünkü o, hər dəfə təbiətin qışda məhv olub yazda yenidən canlanması şahidi olurdu. Günəşin sübh tezdən çıxmاسını, axşam batmasını, ayın gecənin qaralığında doğulmasını, uluzların axmasını görürdü. Günəş və ay məhsuldarlığın, artımın simvoluna çevrilirdi. Ayın hər gecə çıxıb, səhər batması onun ölüb-dirilməsi təsirini bağışlayırdı. Mifoloji strukturda tsiklik olaraq, günəş – ilan – yağış – ay – artım – qadın – ölüm çəvrəsi yenidən dirilmə kimi təyin olunur. Y.M. Meletinski yazır ki, təbiətin məhsuldarlığının və kosmosun, ilahinin, qurban verilən heyvanın ölüb-dirilməsinin simvolikası üçün ölüb-dirilən heyvanlarla, allahlarla bağlı kultun şərəfinə keçirilən müxtəlif rituallar, təqvim bayramları xarakterikdir (Мифологический словарь, 1991: 669). “Şahzadə Mütalib” nağılında da süjet kosmik məkanda qurulmuşdur. Nağılda Şahzadə Mütalibin nənəsinin məkanı göydədir. Şahzadənin nənəsinin yanına getməsi üçün dəriyə bükülüb tikilməsi və iri quşların caynağında uçması lazımdır. İnsanla kosmos arasında əlaqə eyni mifik təfəkkür vasitəsilə yerinə yetirilmişdir.

“Vəfali at” nağılında kosmosun və o dönyanın dərk edilməsinə geniş yer verilmişdir. Nağılda kosmosla o dünya arasında təfəkkürdə fərq yoxdur. Deyək ki, o dönyanın da yerləşdiyi məkan kosmos içindədir. Nağılda Məlik Məhəmmədin atası kosmos dünyası ilə bu dünya arasında əlaqə yaradandır. O. M. Freydenberq yazır ki, “ata” qaralıq dünya və onun sakınları ilə olduqca bağlıdır. O, bir kahin kimi ölümqabağı adətləri yerinə yetirir (Фрейденберг, 1978: 31). Məlik Məhəmməd də atanın vəsiyyətinə əməl etməklə öz xeyirxahlığını divlərlə vuruşda bürüzə verir. Qaranlıq dünyaya düşənə qədər o, bu xeyirxahlığı etməlidir. O.M. Freydenberq yazır ki, “ata” ölüm allahı kimi o dönyanın funksiyasını icra edir. Məlik Məhəmməd də kiçik oğul olduğundan ata ocağının qoruyucusu kimi ata ilə birbaşa onun əlaqəsi olmalıdır, əcdad kultu ilə bağlı adətləri o, yerinə yetirməlidir.

Əgər totemik əcdad ana xətti ilə bağlırsa, ölü kultu qəhrəmanın ata xəttinə keçməsini təmin edir. Beləliklə, bəzi nağıllarda rast gəldiyimiz qarı obrazının funksiyasını olmuş ata yerinə yetirir. Məlik Məhəmməd də kiçik oğul kimi əcdad kultuna çox bağlıdır. İbtidai insan o dünyadakı həyatı bu

## **Əliyev R. Nağıl süjetinin formalaşmasında mif modellərinin rolу.**

---

dünyanın davamı kimi təsəvvür etdiyindən öz düşüncəsini nağıl yaradıcılığında da qoruya bilmışdır. Nağılda o dünyanın (paralel dünyanın) adamları tacirlik edir, ev tikdirirlər. Şəhərdə həyat bizim dünyanın həyatına bənzəyir. Məlik Məhəmməd onların arasına düşəndə təzə yaşayış tərzinə uyğunlaşa bilmir. Göründüyü kimi, qədim əcdadlarımız öz kosmoqonik düşüncələrini ifadə etmək üçün xüsusi motivlərdən – əcdad kultu və ölü kultundan istifadə edərək, kosmos haqqındaki ibtidai biliklərini nağılda ifadə edə bilmişlər.

**Zoonimik miflərin nağıl mətnlərində inikası.** Azərbaycan nağıllarında heyvan və quşlar zoomorf obrazlar kimi təsvir edilir. Onlar nağıllarda şəxsləndirilir, obrazlaşdırılır, alleqorik və metaforik xüsusiyyətlərə malik olurlar. Zoomorf heyvan və quşlar danışmaq xüsusiyyətinə malikdirlər. Bu da ibtidai insanlarda nitqin formalaşması prosesindən sonra mifoloji düşüncədə heyvan və quşların zoomorflaşmasının necə əmələ gəlməsini göstərir. Zoomorflaşma əcdadlarımızın düşüncəsində müəyyən heyvan və quşa tapınmanın nəticəsində formalaşmışdır. Bunun nəticəsi kimi zoomorf heyvan və quşlara çevrilmə prosesi ilk mifoloji düşüncənin məhsulu olaraq ortaya çıxır. Yuxarıda təsvir etdiyimiz inkarnasiya və reinkarnasiya prosesləri də miflərdə müxtəlif zoomorfik heyvan və quşların totem və onqon kimi fəaliyyətlərində rol oynayır. Azərbaycan nağıllarında da müəyyən heyvan və quşlar totem və onqon olmamışdan əvvəl zoomorfizmin təsirinə məruz qalır. Məsələn, it, at, qurd, öküz, buğa, ilan, aslan, maral, göyərçin və s. heyvan və quşlar zoomorf təsəvvür olunarkən onların morfoloji xüsusiyyətləri (gözəllik, rəng, simvol və s.) daha çox diqqəti cəlb edir. Nağıllarda at, quş, xoruz, qurd, öküz, ilan günəşlə bağlı zoomorf obrazlar kimi verilir. Zoomorf obrazlar torpağı, meşəni, səmanı, dağı, dənizi təcəssüm etdirmək xüsusiyyətinə malikdirlər.

Zoomorfizmin antropomorfizmdən əvvəlki düşüncə olduğunu söyləyirlər, amma antropomorfizmin yaranmasının zoomorf varlıqların canlı insan kimi təsəvvür olunmasında xüsusi rolu vardır. Zoomorfizmin yaranması düşüncədə totemizmin roluna bərabərdir. Məsələn, Humay quşunun düşüncədə formalaşması quş zoomorfunun təsiri ilə baş verir, eləcə də heyvan zoomorfları totem heyvanların düşüncədə formalaşmasına təkan vermişdir. Bir varlıqda birləşən it-quş və at-quş qoşa zoomorfları isə onqon və totem düşüncəsində hər bir totemin və onqonun ayrıca formalaşmasında rol oynayır. Buna misal olaraq zoomorfik işaret kimi Oğuzun quş və öküzlə bağlı olmasını, iki can bir bədəndə motivində isə ilan-quş, it-quş və at-quşun mürəkkəb totem formasını göstərmək olar. Buna görə də Oğuzu həm də qədim zoomorf türk tanrısi hesab etmək olar.

Zoomorf tanrılar çoxaldıqca onların özlerinin nəsilləri də formalaşdırılır. Məsələn, qurd nəсли, Oğuz nəсли onların arasında ən çox tanınanlarıdır. İlk insanın qəti olaraq qəbul etdiyi “zoomorfik dönmə” heyvan cildində tanrıların dönəmi sayılır. Bu dönmə heyvana olan sevgidən yaranmışdır. Belə ki, bu dövrdə təkcə güclü heyvanlara yox, maral kimi gözəl heyvanlara da səcdə edilmişdir. Marala səcdə edən qəbilələr az olduğundan ona olan inanc heyvan-tanrı kimi çox da fərqlənməmiş, uzun sürməmişdir. Azlıqda olan inanclar zaman ötdükcə, sivilizasiyalar dəyişdikcə belə zoomorf tanrılar da inam azalmış, bu inanc tipi daha güclü yarıheyvan – yarıinsan tanrılarının əmələ gəlməsinə təkan vermiş və beləliklə, güclü heyvan və ağıllı insanın birləşməsindən yeni heyvan tanrılar (sfinks) yaranmışdır. C.Bəydili qeyd edir ki, zoomorf cizgili mədəni qəhrəmandan – triksterdən danışan etioloji miflər isə sonradan asanlıqla heyvanlar haqqında nağıllara çevrilibdir (Bəydili 2007: 44).

**Totem miflərinin nağıl mətnlərində inikası.** Adından göründüyü kimi, totem mifləri ibtidai insanların öz nəsillərinin əcdadı hesab etdikləri müəyyən heyvanların və quşların mistik, magik və müqəddəs həyatı və fəaliyyəti haqqında yaratdıqları mifoloji dünyagörüşdür. Bu dünyagörüş totem heyvana məxsus ərazilərdə yayılan və həmin qəbilənin ictimai şüurunun məhsulu kimi diqqəti cəlb edir. İctimai şüurun növü olan qəbilə şüuru totemlərin yayıldığı çoxlu ərazilərdə oranın təbii-coğrafi mühitinə uyğun olaraq bir-birindən çox da fərqlənməyən totem miflərini formalaşdırır. Belə miflərdə totem heyvan və quşun o qəbilə ilə ruhi-mənəvi və sosial bağlılığı, totemin yaradıcı qüvvə olması və qəbilənin əcdadı kimi fəaliyyəti, totem atanın müqəddəsliyi, qayğıkeşliyi və s. eks olunur. Bu miflərdə totem düşüncəsi böyük bir sistem təşkil edir və xüsusi inanc forması kimi mifoloji şüurun strukturuna daxil olur. O, mif şüurunun məhsulu kimi sitaşın forması olan totem, mətndə isə kult kimi insanın mənəvi əlaqəsini idarə edir. Totem ictimai şüurun dərkətmə xassəsi əsasında dərk olunur, bu dərkətmə prosesində insan öz totemini fiziki cəhətdən deyil, özünün abstrakt təfəkkürü daxilində qavrayır. Mifdə isə bu mürəkkəblik sadələşir, totemlə bağlı hadisələr xüsusi mahiyyət şəklində və bir forma daxilində qarınılır.

Totem mifi bədii yaradıcılıq prosesində arxaik formaların təkrar olunması, arxaik mifə məxsus arxetiplərin, obrazların yenidən bərpa olunması şəklində və qəbilə dövrünün məzmununa uyğun olaraq formalaşır. Bu zaman totem mifi “köhnə” totemin şüurda “dirildilməsi” və fəaliyyətinin canlandırılması yolu ilə üzə çıxır. Folklorda da nağıl janrı yarananda mifoloji tarixilik prinsipinə əməl edilməklə sehirli və heyvanlar haqqında nağıllarda totem izləri qorunub saxlanılır. Totem dövrünün yaradıcılığı da erkən mif dövrünün

### **Əliyev R. Nağıl süjetinin formalaşmasında mif modellərinin rolу.**

---

yaradıcılığına transformasiya olunandan sonra totem görüşləri nağılin içində öz funksiyasını qoruya bilmışdır. Beləliklə, totem mifləri qədim düşüncədə insanla heyvanın hər hansı bir formada “qohumluğunu” yaşıdan mətnlərdir.

Totem mifləri sehirli və heyvanlar haqqında nağılları formalaşdırın əsas struktur elementidir. Patriarxatlıq dövründə totem mifini nağıla birləşdirən əsas elementlərdən biri müqəddəs sayılan heyvanın canının kənardə təsəvvür olunmasıdır. Bunu “Məlik Məmməd” nağılında görürük. Totem canının hamiya məxsus olması düşüncədə və nağılda asan yolla can əvəzinə can istəməni bir-birinə eks formada işarələyir. Nağılda bu proses mümkünüsüzdür, köhnə totemi öldürüb onun canına yiylənməklə “dirilmək” olar. Buna görə də Məlik Məmməd divləri öldürüb onların canına yiylənməlidir. O, məhz yeni cana yiyləndikdən sonra qaranlıq dünyadan işıqlı dünyaya çıxa bilər.

Sehirli və heyvanlar haqqında nağıllarda totem mifləri güclü surətdə süjetə təsir edir, bəzi nağıllarda, xüsusilə, alleqorik və uşaq nağıllarında bu təsir zəif hiss olunur. Məsələn, alleqorik nağıllarda totem mifinin təsiri atın, itin, ilanın qəhrəmana yol göstərməsi, onu himayə etməsi şəklində qismən qorunur. Totem sayılan bütün heyvanlar danişmaq qabiliyyətinə malik olur. Belə heyvan və quşlara “Məlik Cümşüdüñ nağılı”nda yarıinsan, yarıquş kimi təsəvvür olunan Mürğı-Xəndanı misal göstərmək olar. Burada diqqəti cəlb edən əsas amil qədim insanın öz ruhunun totemdə olduğunu güman etməsi, buna görə də onu yarıinsan, yaritotem (onqon) kimi təsəvvür etməsidir. Bunlar eyni zamanda xeyirxahlıq edən hamilərdir.

“Qurdoğlu” nağılinin yaranmasında da eyni totem mifinin rolunu görürük. Qurddan doğulan qəhrəman adamcılla mübarizədə demirurqdan aldığı qüvvət vasitəsilə ona qalib gəlir (Azərbaycan Folkloru Antologiyası 2003: 8). Totem ruhunun insan ruhu ilə əlaqəsini “Ceyranın nağılı”nda da görürük. Nağılda Nisə totemin ürəyini, ətini, yağını yeməklə totem ruhunu oğluna keçirir. Bu nağıl qurbankəsmə mərasimi ilə bağlıdır. Nağıldan da göründüyü kimi, totemin müəyyən hissələri yeyilir. Nağılda əti yeyilən totem insanla kosmos arasında əlaqə yaranan magik qüvvədir. Bu magikliyi “Ceyranın nağılı”nda yarıinsan, yariceyran doğulan uşağın dərvişin çubuğu və dediyi sehirli sözlərlə insana çevrilməsində də görürük. Belə nağıllarda totem ona sitayış edən qəhrəmanın öz mifik əcdadına dönüşünü şüurda təmin etmiş olur.

Digər nağıllarda isə (məsələn, ilanla bağlı) totem mifi ilə nağıl arasında əlaqə birbaşa olur. Bunu ilana ərə gedən qızların onların dərilərini yandırması, sonradan onun ardınca gedib öz toteminə qovuşması şəklində müşahidə edirik. Bu cür nağıllar yaranışına görə daha ilkin sayla bilər. İlanla bağlı miflərdə totem əcdadın hər hansı bir ilan növü olması aydın görünmür. Totemə evlənmə nağılin əvvəlində, mifdə isə sonunda baş verir. Prof.

A.Nəbiyev Azərbaycan miflərinin inkişaf mərhələlərindən danişarkən totem miflərinin ilkin yaranmasını önə çəkir, ikinci mərhələyə isə qurd ilə öküz toteminin çarpez qoşlaşmasını aid edir (Sehirli Sünbüllər, 1990: 5).

**Dini miflərin nağıllarda inikası.** Dini nağılların öyrənilməsi həm də tarixi keçmişimizi öyrənmək deməkdir. Son dövrə qədər Azərbaycan folklorşunaslığında dini nağıllar tədqiqat obyekti olmamışdır. Bunun bir səbəbi həmin mövzunun sovet dövründə düzgün anlaşılmaması və dini nağılların toplanılmaması olmuşdur. Digər bir səbəbi isə dini mifologiyanın öyrənilməsinə qoyulan qadağaya əməl edilməsidir. Aydındır ki, dini mifologiyani bilmədən dini nağılları tədqiqi mümkün deyildir. Dini mifologiya dini dünyagörüş və dini miflər haqqında yaranan təfəkkür məhsuludur. Bu təfəkkürün əks olunduğu mətnlər isə dini miflər, dini rəvayətlər və dini nağıllardır.

Dini miflər dini şürurun məhsuludur. İlkin dini miflər də ibtidai dini təfəkkürün formalaşması nəticəsində yaranmışdır. İbtidai cəmiyyətlərin sosial həyatında bu təfəkkür sistemi öz bazasını animistik, fetişist, totemist, antropomorfist və magik şürur səviyyələrindən alır və onların qədim əcdada necə təsir etməsindən asılıdır. Onlar öz sosial həyatlarında bu şürur səviyyələrinin dini-magik xüsusiyyətlərini də qəbul etmişlər. İlk dini görüşlər məhz bu animist, fetişist, totemist və antropomorfist görüşlərin təsiri ilə yaranmışdır. İlkin cəmiyyətlərdə mifin rolu da dini təsirdə olmuş, cəmiyyətin nizamlayıcı vasitəsi kimi çıxış etmişdir. Dini spesifikasiada od kultu, su kultu, heyvan kultu, Ay kultu, Günəş kultu və s. nizamlayıcı rol oynamışdır.

İlk dini miflər teoqonik miflərdir, yəni qədim tanrıların fəaliyyəti haqqında yaranmışdır. Bu miflərin sonrakı inkişafı ölüm, axırət, qəzavü-qədər haqqında təsəvvürlərin genişlənməsinə səbəb olur, dünyyanın sonu haqqında esxatoloji (ərəsət) miflərin yaranması ilə başa çatır.

İbtidai dini şürur magiyanın təsiri ilə öz həqiqi mənasını, faktik materialını itirəndə ona inanc kimi baxılır, baş verən hadisə də mifə çevrilir və inanc tipi olur. Bu da xüsusi olaraq, dini miflərin, rəvayətlərin və sonradan dini nağılların yaranmasına gətirib çıxarır. Dini miflər rəvayətə, lətifəyə və nağıla transformasiya olunan zaman dini dünyagörüş öz təbii inkişafında animizm, fetişizm, totemizm, antropomorfizm və magiya kimi şürur səviyyələrindən keçə də, onların dini nağılin məzmununda izi qalmır.

Çoxallahlılıq dini kultlara sitayışı əmələ gətirən qüvvədirse, təktanrıçılıq təktanrıya sitayışı önə çıxarır. Dini şürurda təktanının yaranması ilə bütün dini strukturda dəyişiklik baş verir. Cənnət, cəhənnəm, mələklər, həyat-ölüm, axırət və s. haqqında yeni təsəvvürlər və onların dini strukturu əmələ gəlir, dini miflərin də formalaşmasının ikinci dövrü məhz təktanrıçılığı bağlı olur.

### **Əliyev R. Nağıl süjetinin formalaşmasında mif modellərinin rolü.**

---

Əgər dini miflərin birinci dövrü politeist düşüncəyə, onun şəxsləndirilmiş arxaik mifoloji tanrıları yaradan təbiətin qüvvələri ilə bağlı idisə, dini mifin ikinci dövrü həqiqi Allaha sitayışı, həyat və ölüm, günah, savab və axırət düşüncələri əks etdirməsi göz önündədir. Məhz dini mifin ikinci dövrü dini şüurda onu rəvayət və nağılla əvəz edən təbii prosesin başlanmasına gətirib çıxarır. Burada qədim dini rəvayətlərin öz tarixi funksiyasını başa vurması da rol oynayır. Köhnə dini rəvayət strukturu üzərində yeni rəvayət strukturu formalaşır.

Dini rəvayətin və dini nağılin quruluşlarını formalaşdırın dini motivlərdir. Bu motivlərin rəvayət və nağılda eyniliyi süjetin, məzmunun ilkin mərhələdə fərqlənməməsinə gətirib çıxarır. Lakin nağıl yaradıcılığı mürəkkəb proses olduğundan dini nağıl da dini rəvayətdən öz süjetinin daha təkmil olması ilə seçilməlidir. Bu prosesi Comərd qəssabla bağlı rəvayət və nağılda da görürük. “Comərd qəssab” nağılında Comərdin arzusu Hz. Əlini görməkdir. Hətta niyyət edib ki, arzusu baş tutsa, oğlunu onun yolunda qurban kəsəcək. Qəssab Comərdin bazarda “ağamın adı ilə” deyib ət satması da Hz. Əlinin nəzərindən qaçmır, onu sınayanın sonra evinə qonaq gedir və Comərd dediyinə əməl edir, bir oğlunu qurban kəsir. İmam Əli əlini uşağın boğazına çəkib dirildir. Bu nağılda İbrahim peyğəmbərin oğlu İsmayılı Allaha qurban kəsmək istəməsi ilə bağlı mif motivi vardır. Nağılda da Comərd Hz. Əliyə olan sevgisini göstərmək üçün bu yoldan istifadə edir (AMEA Folklor İnstitutunun Arxiv). Eyni adlı rəvayətdə isə təsvir olunur ki, Comərd qəssab “Əli haqqı” deyib nökərə ət satır, arzusu da Hz. Əlini görməkdir. Bundan ötrü Hz. Əli üçün otaq da hazır edib. Onun adına tikilən otağın qapısının açıq olduğunu görən qəssab arvadına hirslenir, otağın qapısını onlara qonaq gələn Hz. Əli açıbmış. Evə bir atlı gəlir, şahın xəstə olduğunu, Hz. Əli sonradan bunu bilib cibindəki dərmanı uşağın burnuna iylədir, uşaq dirilir. Bu rəvayətdə də ölüb-dirilmə motivi vardır, lakin İsmayıllı qurbanı ilə bağlı mif də mətndə dolayısı ilə rast gəlirik. Comərd Hz. Əli xətrinə oğlunu kəsib qanından şaha göndərir. Eyni adlı başqa rəvayətdə də Comərdin oğlu dərvish libasında gələn Hz. Əliyə qulluq edərkən qəfildən ölürlər, Hz. Əli dərmanı onun burnuna iylədib dirildir (AMEA Folklor İnstitutunun Arxiv).

Dini nağılların mühüm bir hissəsi peyğəmbərlərin həyatı və fəaliyyətləri ilə bağlı yaranmışdır. Bu sıraya İsa peyğəmbər, Davud peyğəmbər, Əyyub peyğəmbər, Məhəmməd peyğəmbər və başqaları haqqında olan nağılları misal göstərmək olar. Bu cür nağıllar heç bir mif, yaxud rəvayət təsiri olmadan yaranan nağıllardır. “Həzrət İsanın möcüzəsi”, “Göz yaşı”, “İbrahimxəlil peyğəmbər” nağılları belə yaranmışdır. “Allahın Əyyub

peyğəmbəri sınağa çəkməsi” nağılı isə eyni motivin – peyğəmbərin sınalanması motivi əsasında yaranmışdır və geniş nağıl məzmununa malikdir. Nağılda Əyyub peyğəmbərin 11 övladının ölümü ilə sınaması təsvir olunur. Peyğəmbər bu sınanmalar qarşısında özünü dözümlü aparır, nəticədə Allah onun 11 oğlunu dirildir (AMEA Folklor İnstitutunun Arxiv).

Beləliklə, dini nağılların yaranmasında 3 mərhələnin rolunun olduğunu görürük. Birinci mərhələ ibtidai mifoloji-dini görüşlərlə bağlıdır. Bu mərhələdə ibtidai dini miflərin qədim nağıl yaradıcılığına təsiri haqqında söz demək çətindir. Çünkü miflə qədim nağıl arasında sərhəd olmamışdır, buna görə də tədqiqatçılar (M.H.Təhmasib və b.) belə mifləri nağıl adlandırırlar. İkinci mərhələdə mifoloji-dini dünyagörüşün rolunun artması ilə tarixi mif şüurunun dini şüura çevriləməsi baş verir. Bunun nəticəsində sırf olaraq qədim tanrılar haqqında dini anlayışlar və üç dünya haqqında dini təsəvvürlər yaranır və bunun nəticəsində də ibtidai dini təfəkkürün məhsulu kimi ilkin dini miflər formalaşır. Üçüncü mərhələdə mifoloji şüurun tarixi şüurla əvəzlənməsi nəticəsində xüsusi dini inanclar dini şüuru formalaşdırır. Mifoloji şüurun formalaşması ilə əlaqədar onun yaratdığı mif xəzinəsinin bir hissəsinə folklor, bir hissəsinə isə din yiyələnir. Bu mərhələdə dini şüur qədim dini strukturları mənimşəyir, mif motivlərindən istifadə olunmaqla dini nağıl yaradıcılığına başlanır. Bu mərhələnin sonunda isə islami düşüncəyə əsaslanan, müqəddəs şəxsiyyətlər, dini hadisələr və dindən bəhs edən nağılların yarandığını görürük.

#### ƏDƏBİYYAT

- Azərbaycan Nağılları. (1963). 5 Cilddə. 4-Cü Cild. Bakı: Azərbaycan EA Nəşriyyatı.  
Azərbaycan Folkloru Antologiyası. (2003). Ağbaba Folkloru. VIII Kitab. Bakı: Səda.  
Bahaeddin Ögel. (1971). Türk Mitolojisi. I Cild. Ankara.  
Bəydili C. (2007). Türk Mifoloji Obrazlar Sistemi: Struktur Və Funksiya. Bakı: Mütərcim.  
Фрейденберг О. Ф. (1978). Миф и литература древности. М.: Наука,  
Мелетинский Е.М. (1958). Герой волшебной сказки (Происхождение героя). М.: Восточной Литературы.  
Мифологический словарь. (1991). М.: Советская энциклопедия.  
Şehirli Sünbüllər: Azərbaycan Mifləri. (1990). Toplayanı A.Nəbiyev. Bakı: Gənclik.

**Резюме**

Структура азербайджанских сказок довольно сложна. Структурные модели играют решающую роль в формировании сказок. Структура мифа охватывает этнографические, эсхатологические, календарные, демонологические, этиологические, теологические и космогонические термины. Мифологические термины раскрывают тему, сюжет, идею и художественную ценность произведения, что является национальным достоянием. В структуре сказок присутствуют эзотерические и экзотерические, космогонические легенды с генеалогическими, антропоморфными, зоохимическими, тотемными, религиозными и другими вкраплениями. Все это долгое время состояло из фантастических созданий. Каждая легенда в соответствии с содержанием делится на местные и социальные сказки, аллегорические сказки, просто сказки и религиозные рассказы. Такие рассказы встречаются в Азербайджане повсюду.

**Ключевые слова:** Рассказ, тотем, змея, пассифлора, традиция, миф.  
(Алиев Р. Роль мифической модели в создании сюжетного рассказа)

**Түйиндеме**

Әзірбайжан ертегілерінің құрылымы өте құрделі. Құрылымдық модельдер ертегілерді қалыптастыруды шешуші рөл атқарады. Миф құрылымы космогониялық миф, этнографиялық, құнтізбелік, эсхатология, демонологиялық, этиологиялық, және басқа да теологиялық терминдерді қамтиды. Үлттық қазынамыз болып табылатын мифтердегі терминдер тақырыптың, сюжеттің, идеяның және шығарманың көркемдік құндылығын көрсетеді. Ертегілер құрылымы эзотерикалық және экзотерикалық, генеалогиялық, антропоморфты, зоохимиялық, тотемдік, діни және басқа да ғарыштық аныздарды қамтиды. Осының барлығы ұзак уақыт бойы фантастикалық жаратылыштардан тұрды. Әрбір аныз мазмұнына қарай жергілікті және әлеуметтік ертегілер, аллегориялық ертегілер, карапайым ертегілер мен діни әңгімелер болып болінеді. Мұндай әңгімелер Әзірбайжанда көптеп кездеседі.

**Кілт сөздер:** Әңгіме, тотем, жылан, пассифлора, рәсім, миф.  
(Алиев Р. Сюжетті әңгімелерді құруда миф модельдерінің рөлі)